



International
Dialogue for
Environmental
Action



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ




Azərbaycan Respublikası
Ekologiya və Təbiət Sərvətlər
Nazirliyi



Sudakı həyat və ekologiyada su


IX-XI siniflər





Sudakı həyat və ekologiyada su

Su nəfəs alma, insan bədəni temperaturunun tənzimlənməsi və ya hüceyrələrin çoxalması kimi, insanların orqanlarında və digər canlı orqanizmlərdəki həyati proseslərin əsas aparıcı qüvvəsidir. İnsanlarla yanaşı, su ekosistemləri ətraf mühitdə mövcud olan canlı orqanizmlərin hamısı üçün zəruridir. Su ekosistemlərin mövcudluğu üçün əsas ünsürdür, çünki minerallar və qidalandırıcı maddələrin mübadiləsi üçün su əvəz olunmazdır. Yadda saxlamalıçı ki, ekosistemlər də su ilə bağlı insanlarla eyni hüquqlara malikdirlər və ekosistemlərin öz funksiyalarını davam etdirə bilməsi və ekosistem xidmətləri göstərə bilməsi üçün kifayət qədər suya sahib olması insanlar üçün də çox vacib əhəmiyyət daşıyır.



Ekosistem xidmətlərinə ekosistemin təmin etdiyi və insanların rifahının yaxşılaşdırılmasına xidmət edən mənfəət və xidmətlər aiddir. Ekosistem xidmətlərinə misal olaraq meşələrin daşqın və torpaq sürüşməsi riskini azaltması, eroziya proseslərinə nəzarət, bitkilərin arılar və quşlar vasitəsilə tozlandırılması, iqlim şəraitinin yaxşılaşdırılması və havanın keyfiyyətinə nəzarət və s. göstərile bilər. Ümumiyyətlə, insanlar bu xidmətlərdən ekosistemlərin "sakin işinin" fərqiñə varmadan istifadə edirlər. Əhalinin əksəriyyəti bu xidmətlərdən həyatın bir çox sahəsində istifadə edir və onların mənşəyi barədə düşünmür.

Ekosistem xidmətləri dörd əsas kateqoriyaya bölünür: təchizat (su, ərzaq və s.); tənzimləmə (təmiz hava, su, torpaq və s.); dəstəkləyici (fotosintez, su dövranları, azot və fosfor dövranları və s.) və mədəni (istirahət) xidmətlər.



Bunları bilmək maraqlıdır

Yetkinlik yaşına çatmış insanın bədəninin təqribən 70%-ni su təşkil edir! Beyinin 73 faizi, ürəyin 73 faizi və ağciyərlərin 83 faizi sudan ibarətdir. Bundan əlavə, insan bədənini təşkil edən hüceyrələrin 67%-i sudan ibarətdir!

Yetkinlik yaşına çatmış insanın müxtəlif ehtiyacları (içmək, yemək və gigiyena və s.) üçün gündəlik 50 litrdən 100 litrədək su tələb olunur.

Hazırda insanlar su ehtiyatlarından intensiv şəkildə istifadə səbəbindən həm suyun miqdarına, həm də keyfiyyətinə önəmlı dərəcədə təsir göstərilərlər. İnsanların demək olar ki, bütün fəaliyyət sahələri sudan istifadə ilə bağlıdır. Sudan iqtisadiyyatın əsas sektoru olan energetika sahəsində istifadə olunur və bu sahə isə digər sektorların və ümumiyyətlə, cəmiyyətin inkişafına təkan verir. Su olmadan müasir kənd təsərrüfatı demək olar ki, təsəvvür edilə bilməz. Dünyadakı məhsulların böyük əksəriyyəti okean, dəniz və çay nəqliyyatı vasitəsilə daşınır.

Sudan bu qədər intensiv istifadə səbəbindən su, həyat mənbəyi kimi, nə insan üçün, nə də mövcudluğu sudan asılı olan canlı orqanizmlər üçün artıq kifayət etmir. Bu, demək olar ki, Yer kürəsində mövcud olan bütün canlı orqanizmlərə aiddir.



Bunu sübut etmək üçün nümunələr çoxdur. Məsələn, çayların davamlılığı insanların çay yataqlarında həyata keçirdiyi müxtəlif layihələr (məsələn, su elektrik stansiyaları, bəndlər, suvarma kanalları) nəticəsində pozulur. Artıq çayların bəzi bölmələri bir-biri ilə əlaqəli deyil və bu suda yaşayan növlərə, ilk növbədə balıqların populyasiyasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bu problemin bariz nümunəsi dənizdə nərə balıqlarının sayının kəskin azalmasıdır. Suda yerləşdirilən müxtəlif qurğular səbəbindən, onlar kürütökkmə dövrlərində çaydakı kürütök-mə yerlərinə doğru yuxarıya üzə bilmirlər. Bu, bizi sözü gedən növün təbii yaşayış arealının praktik olaraq məhv edildiyini göstərir.

Bu problem çaylarda suyun axınının azalması və sel və torpaq sürüşmələri kimi təbii fəlakətlərin tezliyinin və intensivliyinin artması ilə müşayiət olunan mövcud iqlim dəyişikliyi səbəbindən getdikcə daha da kəskinləşir. Bu da öz növbəsində torpaqların səhralaşmasına, müxtəlif xəstəliklərin yayılmasına, biomüxtəlifiyin dəyişməsinə və insan fəaliyyətinin, o cümlədən kənd təsərrüfatının kəskin pişləşməsinə rəvac verir. Nəticədə, planetimizdə həyat üçün zəruri olan bu ekosistem xidmətləri demək olar ki, yox olmağa doğru gedir. Mövcud vəziyyət o qədər ciddidir ki, yalnız bəzi ölkələrin deyil, dünyanın bütün ölkələrinin əməkdaşlığı tələb olunur. Bu, bir tərəfdən hər bir insanın problemi başa düşməsini və gündəlik həyatında sudan daha səmərəli istifadəsini təmin edən təcrübənin tətbiq etməsini, digər tərəfdən isə su mühitinin çırklənməsinin qarşısının alınmasını tələb edir..

Bunu özünüz edin

- Dörd qrupa bölünün və aşağıdakı ekosistem xidmətlərindən birini seçin: 1) fotosintez, 2) ağaç materialı təchizatı, 3) təmiz hava 4) müalicəvi bitkilər. Hər qrupda seçdiyiniz hər ekosistem xidmətinin faydalarını müzakirə edin.

Həmin xidmətləri təhlükəsizlik, yaşayış şəraiti və sağlamlıq kimi insan rifahının əsas komponentləri kontekstində müzakirə edin. Göstərilənlərin müzakirə ediləcək ekosistem xidmətlərinə necə aid olduğunu müzakirə edin. #Təhlükəsizlik: təbii fəlakətlərdən müdafiə, təhlükəsiz iqlim şəraiti; #Yaşayış şəraiti: ərzaq, gigiyena, siğınacaq, yaşamaq üçün mənbə; #Sağamlılıq: təmiz su və havanın əlçatanlığı, şəxsi rifah.

Ekosistem xidmətləri ilə insanın rifah komponentləri (təhlükəsizlik, yaşayış şəraiti, sağlamlıq) arasındaki əlaqələri göstərən diaqramlardan və ya məlumat qrafiklərindən istifadə edin və qrup müzakirələrinin nəticələrini sinfə təqdim edin.





WWW.KURA-RIVER.ORG